

"ŞƏHİDLƏR" STANSYASINDA İLK GÖRÜŞ"

Hekayə

Süleyman səhərin alatoranında yola çıxməq üçün erkən oyandı. Həmişə olduğu kimi bacısı Zibani bivaxt oyatmağa qıymadı. Onun axşamdan hazırladığı süfroyə yaxınlaşış məcmeyinin üstündəki dəsmalı götürdü. Bacısının nimçələrdə qoyduğu pendir, qatıq, bal-qaymağa baxıb ürəyi kövrəldi. Ziba tək yaşayırdı. Əri birinci Qarabağ mühəribəsinin başladığı ilk günlərdə könüllü olaraq cəbhəyə getmişdi. Bu kənddən mühəribəyə ilk yollanan da, ilk qara tabutu gələn də, elə Zibanın rəhmətlik əri oldu. Bir üzü qız, bir üzü gəlin qaldı Ziba. Qayınanası Sərxanın qara tabutu gələndən sonra qara geyindi, yemədi-içmədi, yumaşa dönüb yatağa düşdü. Az keçmədi köçüb getdi bu fani dünyadan. Altı il birlikdə yaşasalar da övladları olmadı Zibaya Sərxanın. Ziba çox iztirab çəkirdi, başını qaldırıb ərinin üzünə baxa bilmirdi. Ele bilirdi ki, Sərxan onun bu evdə olmasından bezib, ancaq abrıdan səs çıxarıb ona, "get artıq, mən yenidən evlənmək, oğul-uşaq sahibi olmaq isteyirəm" - deməyə utanır. Sərxansa inadla susurdu. Çox düşünüb-daşındıqdan sonra özü səhbəti açmaq qərarına gəldi Ziba. Ürəyi yana- yana dilə gəldi; - Sərxan, çıxdan sənə demək istədiyim bir söz var. Neçə vaxtdır utanıram söyləməyə, - bunu deyib susdu Ziba. Sərxan anladı ki, Ziba ürəyində deyəcəyi sözləri samballayır. Hansından başlaşın görəsən? O, başını qaldırıb gözaltı Zibaya baxdı. Gəlinin dodaqları seyriyir, heyecandan titrəyən əllərini qaymağa yer axtarırdı. Sərxan bu qədər ağır bir səhbətin mövzusunun nə olacağını təxmin etə də səs çıxmarmadı. Birdən yanılsa? Yox, Zibanın dünyası yixilərdi. Ona görə səbrini basdı. Ziba gedən - gec boğunuq səslə dilləndi; - Bu altı ildə səndən bir gül qədər incimədim, - deyəsən o Sərxan deyə müraciət etmək istəyirdi, amma, onun adını çəksə ağlayacağını bildiyi üçün öz-özüylə danişmiş kimi piçiltıyla davam etdi; hər kəs ailə qurarkən düşünür ki, bir oğul övladı olsun, onun çırğını yandırsın. Mən sənə heç olmasa bir qız da vere bilmədim... Susdu Ziba. Söz axtarılmış kimi evin tavanına baxdı, sonra baxışlarını endirib döşəməyə zillədi. Taxtalari sanamağa başladı. Ele bil sözü hansısa iki döşəmə taxtasının arasında gizlətmışdı, indi unutduğu yeri xatırlamağa çalışırıdı. Sərxan qalxıb Zibaya yaxınlaşdı. Onun titrək əllərində tutaraq, başını sinəsinə sixib uşaq kimi sığalladı. Ziba hıçkırdı. Qara qırırm tellərində gəzən əlin təması onu daha da kövrəltdi. Zibanın sözləri Sərxana güllə kimi dəydi; - Susss, Ziba, danışma. Sən olmasan mən oğlu, qızı neyləyirəm? Belə şeylər heç ağlıma da gəlmir. Qismət Allahdan. Olsa, olacaq, olmasa da heç. Allah verəndə daş üstə verir. Məsləhətinə şükür. Onun işinə biz əl apara bilmərik. Bir də bu evdə belə səhbət eşitməyim, oldumu? Bu səhbətdən bir il keçmədi ki, mühəribə başlıdı. Sərxanın qara tabutu gələndə Zibanın bir gözü Sərxanı ağladı, bir gözü qara taleyini. Bu dünyada onu tək qoyub gedən ərinə səsləndi hər bayati çəkib ağlayanda; - Məni niyə aparmadın, ay Qara taleyim? - deyə nalə çəkdi. Oğul dərdini çəkə bilməyən qaynanası da bu dünyadan gedəndən sonra Ziba lap tək qaldı damın altında. Süleyman bacısını çox isteyirdi. Ona görə onun qayınanası rəhmətə gedəndən sonra düz 40 gün bacısının evindən ayağını çəkmədi. Hər gecə gəlib bacısının yanında qaldı. Həyat yoldaşı Sara da günaşırı böyük oğlu ilə kiciyi anasığında qoyer, ortancılı özüylə götürüb baldızığılı gələr, ona dərd ortağı olardı. Atası dünyasını dəyişəndə Ziba doqquzuncu sinifdə, Süleyman isə inistitutda oxuyurdu. Ziba bişmiş qız idi. Çünkü, anası Gülsüm hələ Zibanın on yaşı olarkən dünyasını dəyişmişdi. Anasından sonra atası da evlənib, uşaqlarının üstünə analıq götirmədi. Atası evdən səhər çıxbıx axşam gələrdi. Ziba yemək bişirməkdən, evdə səliqə- sahman yaratmağa kimi hər bir işi özü götürdü. Onların kəndləri dağətəyi ərazidə yerləşirdi. Kəndin girəcəyindən çay keçirdi. Yazda çayın suyu gur, həm də bulanıq gələrdi. Kəndə girmək üçün köhnə, enli körpüdən keçmək lazımdı. Yaz yağışlarının qızığın çağında oğul isteyirdi ki, körpüdən aşağı baxsıñ, üzü köpüklü, bulanıq sular qabağına nə çıxsı süpürəlyib burula-burula özüylə aparırdı. Kənd camaati bağlılıq və maldarlıqla məşğul olurdu. Sovxozun təsərrüfatı əsasən üzümçülük, taxılçılıq idi. Üzüm bağları çay kənarlarında, dağların etəklərində yerləşirdi. Şəxsi həyətyanı bağ- baxçalar da isə quş iliyi can dərman vardi. Bağlarda yazda gilənar mövsümündə gilas, alça, gavalılar həm dadı, həm görünüşü ilə çox sevilirdi. Yayın ortalarından yarpaq-

lar saralıb tökülenə, kimi isə alma, armud, heyvaların iyi nəinki bağları, hətta, bütün kəndi başına götürürədi. Yaxda Ziba qısa tədarük görərdi. Yaşlı yetişməmiş üzümlərdən yiğib abqora hazırlayır, tutdan bəhməz, reçəl bişirirdi. Hər bir meyvənin mürəbbəsini anasından qalma köhnə dəftərdəki xüsusi resepilərlə hazırlayırıdı. Qardaş-bacı baş-başa verib evlərinin arxasındaki boş sahəni belləyər, yaz gəlməmiş kartof əkər, sonra göygöyərti səpər, tərəvəz şilləri sancıb becərərdilər. Qonum - qonşudakı anasının rəfiqələri tez-tez gəlib onlara həm kömək edər, həm də məslehet verərdi. Bir sözə anasızlıq hələ kiçik yaşlarından ona təsərrüfatı idarə etməyi öyrətdi. Məktəbdə də Ziba ən yaxşı oxuyan şagirdlərdən biriydi. Ancaq, Ziba doqquzuncu sinfə kimi oxudu. Sonra qardaşı onu səhərə, yanına apardı. Ziba da orada həm oxudu, həm də Süleymani korluq çəkməyə qoymadı. Oxuyub tibb bacısı oğlu Ziba. Təyinatını da öz rayonlarına aldı. Hər gün avtobusla rayon mərkəzində yerləşən uşaq xəstəxanasına işə gedib-gəlirdi. Sərxan da onu elə avtobusda görmüşdü. Sərxanın bacısıgil Zibagilin kəndində yaşıyırdı. O, avtobusda gördüyü xoş simalı, orta boylu, qaragözlü, ağbəniz qızdan gözünü çəkə bilmədi. Sonralar Sərxan yolunu tez-tez bacısığıldındə saldı. Zibanın haqqında soruştub öyrəndikdən sonra ona yaxınlaşış qəlbini açdı. Bir həftə sonra artıq Sərxanın elçiləri Zibagilin qapısını döydü. Elçilərə "yox" demək istəyən Süleymana Saraya him-cimlə başa saldı ki, elçilər Zibanın razılığı ilə gəlib. Süleyman qəti cavab vermək üçün oğlan evindən bir həftə vaxt istədi. O, tanış-bilişdən Sərxanın canlara dəyən oğlan olduğunu öyrənəndən sonra razılığını verdi. Hər iki tərəfin rizası ilə toyu çox yubatmadılar. Süleyman bacısına atasızlığını hiss elətdirmədi. Ləyqatlı gəlin köçürüdü onu. Yaxşı toy elədi, cəhiz verdi. Çox xoşbəxt idi Ziba. Ancaq, illər keçdi, birçə şad xəbərlə nəvə arzulayan qaynanasını sevindirə bilmədi. Yaziq arvad dinib-danişmadı, Zibaya bir söz deməyə qıymadı. Bu neçə ildə bir dəfə də ondan inciməmişdi. Doğma qızından artıq olmuşdu gəlini ona. Axırı da belə... Bacısının nakam taleyi Süleymanın içini parça-parça etdi. Neçə dəfə gəlib ondan xahiş etdi; - Daşı etəyindən tök, - dedi, yalvardı, - sən sahibsiz deyilsən axı, gedək bizimlə yaşa, gözümüz qabağında ol. Biz də daha hər gün gəlib qala bilmirik yanında. Ziba qəti cavabını verdi qardaşına; - Sərxanın evinin çırğını söndürə bilmərəm, qardaş. Camaat mənə nə deyər? Sağ olsun Gülü xala söz verib, hər gecə gəlib yanında qalacaq. Məndən incimə, çox düşünmüşəm, burdan çıxsı-çıxsı mənim meyidim çıxacaq. Süleymani dərd götürdü. Bacısı cavanca gəlin, onu bu qəriblikdə necə tək qoysun? El-oba adama nə deyər? Süleyman anladı ki, Zibaya söz deməyin bir mənası yoxdur. Çox düşünəndən sonra arvadiyla məsləhətləşmək qərarına gəldi. Ürəyindəki niyyətini tərəddüd etmədən Saraya açıb dedi; - Sara, sənin necə rəhimli, gözəl insan olduğunu bilirəm. Bu neçə ildə sənin mərhəmətinə bir gün də şübhə etmədim. Bilirəm ki, Zibani da bacın kimi çox istəyirsən. Səndən çox böyük bir xahişim var... Sara zəndlə ərinin üzünə baxdı. Onun bu qədər narahatlığına təccüb edərək soyuqqanlı cavab verdi; - Süleyman, bura Zibanın da atası evidir. Mən də istəmərəm ki, Ziba qərib yerdə tek yaşasın... Bu dəfə Süleyman onun sözünü kəsdi; - Yox, Sara, sən məni düzgün anlamadın, səhbət onun gəlib burada bizimlə yaşamasından getmir, o, Sərxanın evini sahibsiz qoyub gəlmək istəmir. Ona ağır gəlir, evinin çırğını söndürmək. Sara səhbətin hara gedəcəyini düşünmədən kədərlə dilləndi; - Bədbəxt Sərxanın çırığı çoxdan sönüb artıq, ay Süleyman. Allahdan bir züryəti olsayıdı, Ziba qaragün də tək-tənha damın altında qalmazdı. Amma, Ziba kimi nə qədər gəlinlər başsız qaldı. Allah ermənilərə lənət eləsin! Gör nə qədər çavamlarımız güdəzə getdi o kafirlərin xainliyi üzündən? Süleyman hiss etdi ki, Sara hələ də ərinin niyyətini anlamayıb. Ona görə tələsmədən, xasiyyətinə xas bir təmkinlə mətləbə keçdi; - Sara, bax, məsələ burasındadır ki, mən səndən başqa bir xahiş etmək isteyirəm. Gəl, uşaqlardan biri ni Zibaya verək. Savabdır, Allaha da xoş gedər. Sənin də qəlbin... Saranın avazıyan rəngi, titrəyən dodaqları, hədəqəsindən çıxan gözləri Süleymanı qorxutdu. Qalxıb bir əli ilə gəlinin əlində tutdu, digər əlini onun tər basmış alınna qoydu. Saranın hələ özündə deyildi, dərhal bir stəkan su getirib ona içirdi. Sara bir az toxladı. Süleymanı könlünü qıracaq bir söz deyəcəyindən ehtiyat etdiyi üçün susdu. Süleyman Saranın əhvalından anladı ki, alacağı cavab sərt olacaq. Ona görə bütün günü onun ətrafında hərlənərək nəvəziş göstərdi,

qulluğunda dayandı. Axşama kimi Saranın qaşqabağı açılmadı. Onun bu səssizliyi Süleymanı qorxutdu. O gün Saran heç kimlə bir kəlmə də kəsmədi. Gecə isə gün yuxu getmədi səhərə kimi. Dağı arana, aranıda dağa daşıdı. Ərindən etşidiyi sözələr beynində aydınlaşıdqca üreyindəki buzlar da əriyirdi Saranın. Çok götür-qoy edəndən sonra ərinə haqq verdi, baldızına isə acıdı. Ancaq qərarını vermək üçün tələsmədi. Qoy bir neçə gün də keçsin, tam əmin olandan sonra uşaqlardan hansı razılıq versə onu əlimizlə aparıb Zibaya təhvil verərik. Amma, uşaqlar heç biri razılıq verməsə, günah məndən getdi. Kiminsə xətrinə övladımın xiffət çəkməsinə əsla razi olmaram. Hətta, bu onların dostdoğma bibisi olsa belə. Bir neçə gün keçdi. Saranın gizli verdiyi qərardan xəbərdar olmayan Süleyman evdə oturub fikirli-fikirli yemək yeyirdi. Bu zaman kiçik oğlu gəlib ortancı qardaşı Zahidin evdən qəcdığını söylədi. Tikəsi yazıq Süleymanın boğazında qaldı. Bir qurtum su içib təlaşla soruşdu; - Hara, ay bala? - Ata, sən anama bizim birimizi Ziba bibiyə verək deyəndə, Zahid eşidib. Anam razi olmadığına görə özü bibimin yanına gedib. Süleymanın başına elə bil bir qaynar qazan su tökdürələr. Əlini dizinə vurub stola çökdü və başını tutaraq dedi; - Bu nə vaxt olub? Siz haradan bildiniz? Bəs ananız, bilirmi, o da? Yazıq uşaq atasının verdiyi sullardan qorxuya düşüb gözlərini döyüd. Süleyman həyəcanlandı, Zahid ki, hələ uşaqdır. Cəmi səkkiz yaşlı var. O, evdən təkbaşına çıxmayıb heç vaxt. Yalnız məktəb yolunu tanır. O da evlərinə çox yaxın olduğu üçün. Süleyman başı alovlu Saranın yanına gedəndə onun titrəyən əlində tutduğu məktubu oxuduğunu gördü. Sara məktubu oxuyub bitirdi, deyəsən. Çünkü, onu əlindən dizinin üstünə salanda gözlərini bir nöqtəyə zilləyib dayanmışdı. Ağappaq olmuş sifotində donuq bir ifadə eks olunmuşdu. Süleyman onun qarşısında diz çökdü, ciyinlərindən tutub silkələdi. Sonra bir damcı da qan qalmamış sifətinə bir sillə çəkdi. Sillə Saranı ayıldı. O, hönkür-hönkür ağlamağa başladı, sonra zariya-zariya dedi; - Bütün günahlar məndədir, elə həmin gecə qərar vermişdim ki, uşaqlardan hansı istəsə, onu aparıb verək Zibaya. Allah məni cəzalandırdı, Süleyman. Mən gərək həmin an sənə yox deməyəydim. Zibanın sıniq qəlbini sevindirmək nə qədər savab iş olacaqdı! Allahım balamı Zibaya bağışla. Sağ-salamat aparım əlini onun əlinə verim, - deyə Sara əllerini göyə uzatdı. Süleyman məktubu götürüb oxudu. Zahid aydın xətlə yazdığını məktubu anasına ünvanlaşmışdı. "Ana, atamla etdiyiniz səhbəti eştidim. Mən Ziba bibimin yanına gedirəm. Onu tək qoymaram. Sərxan əmi cəbhədə bizi qoruyub. Mən də bibimi qoruyacam. Məni qaytarmaq üçün gəlmə. Onsuz da qayıtmayacan." Süleyman heyrətdə idi. Təccübələ dedi; - Səkkiz yaşlı bir uşaq belə bir məktubu necə yaza bilər, axı? Kiçik oğlu Zahir barmağını böyük qardaşına tuşlayıb dedi; - O, kömək elədi. Birlikdə fikirləşib yazardılar. Bayaqdan başını yerə dikib susan Zakir irəli yəriyib dedi; - Kömək elədim. Çünkü, özüm getmək istəyirdim. Amma, gördüm ki, Zahid Ziba bibimi məndən çox istəyir... Riqqətdən gözləri yaşarmış Süleyman Zaki qıcaqlayıb dedi; - Mənim düşüncəli balalarım, siz ikiniz də bibinizi məndən də çox isteyirsiniz! Sara günahkar gözlərle onlara baxıb dedi; - İndi bunları danişmağın yeri deyil. Onu tapmaq lazımdır! Süleyman elə bilindi ayıldı. Otağın yuxarı başındakı telefonə tərəf qəçdi. Amma, əlini telefonə atan anda zəng gəldi. O, dəstəyi qaldırdı. Telefonda Zibanın ağlar səsini eşidəndə başına hava gəldi, sanki. Həyəcanla; - Ziba, - dedi, - niyə ağlayırsan? Zahid sizə gəlibmi? - Süleyman, onu milis idarəsinə götürüb, mənim oğlum olduğunu söyləyib. Amma, mənim əlimdə onun metirkası olmalıdır. Öz pasportumla.. Süleyman onun sözünü kəsdi; - Aydındır, Ziba, mən indi gəlirəm. Süleyman sənədləri götürmək üçün paltar dolabının üst gözündəki kiçik qutunu endirdi. Sara həyəcanla o birisi otaqdan ona səsləndi; - Məni də gözlə, əynimi dəyişib gəlirəm. Sara tələsik Zahidin paltarlarından bir neçəsini ve məktəblə çantasını yiğdi. Onlar yola çıxanda Zaki Zahihi anasığılə qoymağın belə unutdular. Uşaqlar evdə tek qaldıqları üçün qətiyyət qorxmadılar. Onlar ikisi də qapıya söykənib qardaşlarının arxasında dedən valideynlərinə qururla baxırdılar. Süleymanı milis idarəsinə ətək Zahidi yeni ünvanına apardılar. Ziba çox sevinirdi. İndi o, tək deyildi. Onun oğlu var idi! Ziba ilə Zahid bir-birinə tez isinişdi.

(Davamı 14-cü səhifədə)

"ŞƏHİDLƏR" STANSYASINDA İLK GÖRÜŞ"

(Əvvəli 9-cu səhifədə)

Ziba onu rəsmi qaydada oğulluğa götürdü. Sərşanın soyadını verdi ona. Məktəbdə yaxşı oxuması üçün əldindən gələni etdi. O, ali məktəbə daxil olanda qurban kəsib payladı Ziba. Zahid də ağıllı bala idi. İlk gündən Zibaya "ana" dedi. Anasına da hər işdə yardım edirdi. Onlar tez-tez öz doğulduqları kəndə gedirdilər. Hər dəfə Süleyman da, Sara da onların gəlişinə çox sevinərdi. Uşaqlar da baş- başa verib səhbət edərdilər. Sara oğlunu gözündən bir dəqiqə qoymurdu. Fürsət düşən kimi gizlicə onu sözər, bağrina basıb qoxlamaq üçün məqam axtarardı. Ciyərparəsini evlərinə yola salanda ona hazırladığı sovgatı xəlvətcə maşının yük yerinə qoyardı ki, Ziba geri qaytarmasın. Zibadan olsa Zahidi lap erkən evləndirərdi. Ancaq Zahid tələsmədi. Bir gün Ziba ona müraciətlo; - Ay Zahid, su baylığıñ daşını atmaq vaxtin çatıb da-ha. Mən də gəlin gətirmək, nəvə gör-mək, oynatmaq istəyirəm. Zahid Bakıda oxuyanda bir qız gözaltı etmişdi öz tələbə yoldaşlarından. Bir gün ona ürəyini açdı. Qız öz yaraşığı və dərrakəsi ilə institutda az qala bütün qızların diqqətini çəkən Zahidə yox deyə bilmədi. Bir müddət sonra onlar görüşməyə başladı. Qız həm gözəl, həm də sayılıb-seçilən bir ailədən idi. Günlərin birində o, üzgün halda Zahidə yaxınlaşış barmağındakı üzüyü göstərərək dedi; - Bu gecə məni xaricdə yaşayın bir qohumumuza nişanlıdlar. Elə bil Zahidi ilan çaldı. Bu xəbəri ona məmnunluqla söyləyən qızın çox sərt cavab verdi. - Təbii ki, sən də qəbul etdin! Öz istəyin-lə bu üzüyü barmağına taxmağa razılıq verdin! - İncimə, Zahid, mənim yerimə hansı qız olsa belə edərdi. Mən hələ neçə il gözləməliyəm ki, sən özünə koryera qurasan. Amma, o, artıq tanınmış bir adamdır. Vəzifəsi, maşını, evi, hörməti! Kim qəbul etməz ki? Zahid qızın üzünə baxdı, baxdı, nəsə demək istədi, ancaq, faydasız idi. Heç nə dəyişməyəcəkdi. O il universiteti bitirib öz rayonlarına qayıtdı. Evlənmək haqqında düşünmürdü. Bu gün də anasına dedi ki, onun üçün fərqi yoxdur, təki ağılı bəsında olsun, ədəb-ərkan bilsin. Bir də səninlə dil tapsın. Əslində Ziba öz qonşularında bir qızı çoxdan gözaltılamışdı. Qızın da, oğlanın da razılığını alandan sonra nişan qoyub, toy elədilər. Zahid II Qarabağ mühəribəsinə könülli gedəndə artıq onun beş yaşında bir oğlu var idi. Ziba çox yalvardı; - Getmə, oğlum, - dedi, - atan da könülli getdi, amma qayıtmadı. Sənə bir şey olsa mən neyələyərəm? Zahid dedi; - Qorxma, ana, mənə bir şey olmaz, atamın yerində Sərşan var. Mənə bir şey olsa, Zahid gələcək yərimə. İkinci nəvən! Ziba başını qaldırıb gəlinin üzünə baxdı və onun allanmış yanaqlarına azca ləkə düşdürüyündə indi gördü. İrəli yeri yib Zahidin boynunu qucaqladı. Gözlerindən axan yaş oğlunun yaxasını islatdı. İçini çəkə-çəkə dedi; - Elə demə, anan qurban, sənə bir şey olsa, ölürem mən. Sənə gələn, mənə gəlsin, oğlum! Allah ermənilərə lənət eləsin! Allahım, bütün balalar evinə sağ-salamat gəlsin, mənimki də içində. Zahid getdi. Zibanın da, gəlininin də ürəyini

özüylə apardı. Onlar hər gün televizorun qarşısında oturub cəbhə xəbərlərini izləyirdilər. Zahid də evdəkile ri xəbərsiz buraxmırıldı. İki- üç gündən bir zəng vurub şad xəbərlərlə onları sevindirirdi. Zahid elə danışındı ki, elə bil mühəribədə deyil, toybayramda idi. Ancaq, onların olduğu döyüş bölgələrində vəziyyət ağır idi. Çətinliklə irəliləyirdilər. Dağlıq ərazilərin çoxusunda yüksəkliklər düşmənlərin əlində idi. 27- 28 illik işgal müddətində düşmən güclü istehkamlar qurmuşdu. Onları çox çitənliklə ələ keçirirdi ordumuz. Zahid bir dəfə yaralındı. Yarası ağır olmadığı üçün bir neçə gün müalicə alıb təkrar səngərə qayıtdı. Havalarda soyumağa başlamışdı. Gecələr, hətta, saxta düşürdü. Mühəribənin həm son, həm də ən ağır günləri idi. Döyüşün ən qızığın vaxtında Zahid ağır yara aldı. Ancaq, o, səsini çıxarmadı. Yoldaşlarına mane olmamaq üçün yaralandığını hiss etdirmədi də. Cəsur əsgərlərimiz çətinliklə də olsa irəliləyirdilər. Zahid yarasından axan qanı dayandırmağı bacarmadı. Ağrı ona imkan vermədi. Keçdiyi döyüş yolunu gözləri öünüə gətirdi. Nə qədər düşmən əsgər və zabitini öldürmişdə. Neçəsini hətta əlləriylə böğməşdə. Döyüş yoldaşlarının heç birində qorxu hissi yox idi. Hükum əmri alanda öldürməkdən, qisas almaqdan başqa gözlərinə heç nə görünmürdü. O anlarda hərə bir qəhrəman idi döyüş meydanında. Hami aslan kimi vuruşurdu. Az qalmışdı, lap az. Tezliklə ordumuzun zəfər çalacağına inanırdı Zahid. Onun həm də ətrini duyurdu; Xarı bülbül qoxuyurdu hər tərəf! Zahid düz iki gün ölümlə çarpışdı. Artıq gözləri qaralır, nəfəs alması çətinləşirdi. Bircə şey düşünürdü; "Yaxşı oldu, atamın, atam kimi minlərlə oğulların qisasını almaqda mənim də payım oldu. Ziba anama verdiyim sözü yerine yetirdim. Dilbərə tapşırımişam ki, oğlumuz olsa adını Zahid qoysunlar. Sərşan və Zahid! Yeni əsgərlər yetişəcək. Neçə ki, düşmən var, aysi olmalıdır..." Zahid artıq ağrı hiss etmirdi. Get - gedə şüuru da onu tərk edirdi... Bir həftə sonra əsgərlər onu tapanda artıq Zahidin nəşini tanımaq çətin oldu. Zibanın qara taleyi yenə onun yaxasından yapışdı. Yalnız bir gün ah-nalə elədi. O da oğlunun qara tabutunu görəndə. O gün iki ana ağlayırdı. Birri üsyan edib şivən qoparan Ziba, birri də yazıq-yazıq künc - bucağa çəkiləb gizli-gizli göz yaşlarını içində axıdan Sara. Ziba dəfnəndən sonra iki gün şok vəziyyətində oldu. İnanmadı olanlara. Yalnız bircə şey düşünürdü. Qara da olsa taleyinin onunla bu qədər amansız rətar eləməyə gücү çatmaz! Amma, atalar yaxşı deyib, sən saydığını say, gör felək nə sayır! Mühəribə bitəndən dörd ay sonra Ziba işləyən xəstəxananın qarşısı qələbəlik idi. Balaca Zahidi xəstəxanadan çıxarmağa onlarla maşın gəlməşdi. Gəlini qucağında körpə pillələrdə görünəndə Ziba onların qarşısına çıxdı. Nəvəsini bağrina basdı, amma, içində oğlunun ətrini çəkdi. Maşın karvanı Şəhidlər Xiyabanına üz tutdu... Orada ata ilə oğlun görüşünü seyr edən hər kəs ağlayırdı...

Rəna Nəcəfqızı